

Aliyeva Pəri Şahin qızı¹

VI SINİFDƏ ÜMUMİLƏŞDİRİCİ DƏRSLƏRİN TƏŞKİLİ HAQQINDA

VI sinif Azərbaycan dili darslısı altı bölmədən ibarətdir və hər bölmənin sonunda ümumiləşdirici təkrarlar yer almışdır. I bölmədə nitq hissələri, düzəltmə isimlər, ismin mənşəyyətə görə dayışması, qeyri-müəyyənlilik bildirən yiyəlik hal, söz kökündə saatın dişməsi, yönük və çıxışlı hallarda olan sözlərin tələffüzü, xəbərlək şəkilçiləri, düzəltmə sıfırlar haqqında dil qaydaların tədrisi olunur. Nəzərdə tutulmuş mövzuların tədrisi yekunlaşdırılan sonra bütün bölməni şata edən ümumiləşdirici çalışmalara verilir. Məlumdur ki, nitq hissələrinin tədrisinin əsas hələ ibtidai siniflərdən başlayır, artıq V sinifdən etibarən daha mürəkkəbləşmiş halda bu məsələlər tədqiqata calb olunur. Deməli, mövzuların ardıcılılığı sadədən mürəkkəbə prinsipi əsasında gözlənilir.

"Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslidə ümumiləşdirici təkrar üçün material təqdim olunmuşdur" (4, 46). II bölmənin sonundakı sınaq məqsədi çalışmalardan əvvəlki dərslərdən fərqli olaraq təkrar dərsler deyil, ümumiləşdirici təkrar başlığı ilə adlandırılmışdır. Digər mühüm fərqli işsə tapşırıqların strukturundadır. Belə ki, VI sinif üzrə ümumiləşdirici dərslərdə verilən çalışmalardan bölmənin müxtəlif hissələrində verilən mətnlərin ideya və məzmununa yönəldilib. Bununla da, şagirdin hafızasını artırmaq prosesi reallaşır, şagirdin oxuduğu mətni nə dərəcə yadda saxlaşdırmağı öyrənmiş olur. Ümumiyətə, təkrar dərsler şagirdin hafızasının güclü və ya zəif olduğunu, dərəcə qarşı diqqəti olub-olmamasını öyrənmək baxımdan olduqca çox əhəmiyyətli malikdir. Bununla yanaşı, həmin çalışmaşalar maraqlı təşkil ki, şagirdlərdə bir çox keyfiyyətlərin aşınmasına şərait yaradır. III bölmədə əvəzlik və onun mənaca növləri, əvəzliyin quruluşca növləri, o, bu əvəzliklərdən sonra vergülin işlənməsi haqqında dil qaydaları və onlar əsasında test tapşırıqlarına yer verilib. Həmin tapşırıqlar nazarı qaydaların möhkəmənləndirilməsinə xidmət edir. Bölmənin sonunda sadaladığımız bütün mövzuları ümumi şəhətə edən ümumiləşdirici çalışma modellərinə rast gəlirik. Bu çalışmaşalada dəyərlər verilib və bölmə axınlında hansı mətnədə həmin dəyərlərin işləndiyini tapmaq tələb olunur. Bildiyimiz kimi, hər bir mətn nümunəsi şagirdlərə iibratımız fikirlər aşılırlar, onlarda dünyagörüşün formallaşmasına təməl rolunu oynayır. Mətnlər üzrənədən işlədikcə artıq şagird bilir ki, cörəyə münasibət "Ağdam çörək muzeyi" mətnində, şəhidlik və onun müqəddəsliyi "Əlif Hacıyev" başlıqlı mətndə, dövlət rəmzləri Bəxtiyar Vahabzadənin "Bayraq" şəhərində öz böyüklərini tapmışdır (3, 104).

Təlimin təhsilvericisi xarakter daşıması ilə yanaşı, həm də onun təbiyəedici prinsipini də öz əksini tapmalıdır. "Bu prinsip təlimdə öyrətmə, təbiyə və inkişaf vazifələrinin vəhdətə həyata keçirməyi nəzərdə tutur. Təlim həm də qüvvətli təbiyə vəsaitidir. Bu prinsip bù neçə istiqamətdə özünü göstərir: şagirdlərdə elmi dünyagörüşü və ideya inamın formallaşdırılması; yüksək mənəvi keyfiyyətlər aşılamaq; təlim prosesində şagirdlərdə nəcib hissələr formallaşdırılması; şəxsiyyətin psixi proseslərini, zehni qabiliyyətlərini inkişaf etdirmək" (1, 93). IV bölmədə feilin quruluşu növləri, feilin şəkilləri və onların yaxşılığı haqqında dil qaydaları və bu qaydalara əsaslanan çalışmalar verilib. Bölmənin sonundakı ümumiləşdirici təkrarlarında Əli Kərimlərdən bir şeir nümunəsi verilib, həmin şeirdə buraxılmış dırğın işsələrinin bərpası tələb olunur. Deməli, ümumiləşdirici təkrarlarla çox zaman şeir nümunəsi yer alır. Bunun da əsas səbəbi Azərbaycan dili və ədəbiyyat fənlərinin bir-biri ilə tizvi surətdə bağlı olmasıdır. Onu da vurğulamalıq ki, dil qaydalarının ən mükəmməl izahı və öyrənilməsi məhz ədəbi materiallara üzərində yüksək səmərə verir.

Hikmət xəzinəsi başlıqlı V bölmədə zərf haqqında ümumi məlumat və onun növləri barədə qısa şəkildə qaydalar verilib. Dərslərinin VI bölməsində cümlənin qrammatik əsası, mübtədə nədir, hansı ifadə vəsaitləri var, xəber və onun növləri, xəbərin mübtədə ilə uzalaşmasında dair dil materialları verilib. Bu materiallara çalışmaşalar möhkəmənləndirilmişdir. Bölmənin sonunda cəmi beş ümumiləşdirici çalışma verilib, lakin bu beş tapşırıqda bölmənin bütün hissələrini əhatə edən suallar öz əksini tapıb. Belə ki, tapşırıqda aforizm verilib və həmin aforizmın hansı mətnlərin ideyasına uyğun olduğu soruşular. Aforizmlə tanış olaq: "Sevinci biza strafimizdakilar deyil, bizim strafimizdakilərə olan münasibətim bəxş edir" (3, 156). Şagird mətn üzrənədən tapşırıqları yazmaqla yanaşı, mətnin məzmun və ideyası haqqında müəyyən bir fikrə sahib olaraq nəinki bölmənin, hətta dərs ilinin sonunda da bütün fəsilləri əhatə edən ümumiləşdirici tapşırıqları tərəddüt etmədən doğru cavablandıracaqdır. Qeyd etdiyimiz mətnləndən çıxan nəticə, hikmətli fikir şagird üçün maraqlı yaradır və onu dərəcə qarşı daha diqqəti olmağa tövq edir. Deməli, mətni oxuduqca şagirdin ağlında suallar yaranır, sonda əldə etdiyi nəticə ilə hadisələrin süjetini əlaqələndirir bu da şagirdin ümumiləşdirme bacarığının formallaşmasına əvəzsiz töhfə verir.

Yazdıqlarımızdan da aydın görünük ki, hər bir bölmənin sonunda verilən ümumiləşdirici təkrarların fərqli cəhətləri olduğu kimi, bu dərslərin hər birinə aid olan ortaqlı prinsiplər də vardır. Bölmənin biri mətn tapşırıqlarının payına düşürsə, digəri orfoqrafik və orfoepik qaydaların tətbiqi üzərinə düşür. Daha aydın desək, ister mətn tapşırıqları, isterə də sözlərin düzgün yazılışı və düzgün tələffüzü qaydalarının mənimsdələşməsi bütün dərslək boyu vacib amil kimi diqqəti çəkir. Təbii ki, bu olduqca müsbət bir haldır. Nəzərəalsaq ki, orfoqrafik və orfoepik qaydaların kor-koranə azborlənməsi dilimizin geriləməsinə gətirib çıxarı, onda bu qaydalar üzərinə təkərə orta məktəbdə yox bütün pillələrdə toxumlaşmaq vacibliyini dərk etmiş olarıq. Yeri gəlmışkən onu da qeyd edək ki, bu gün nəinki şagirdlərin, hətta böyük müəllimlərin nitqində dialektlərin işlənməsinə rast galır. Əlbəttə, belə olduqda şagird də öz nitqində qüsurlara yol verəcəkdir. Hər seydiyən evvel, müəllim danışığında nöqsanlırlara yol verməməli və öz nitqi ilə şagirdlərinə örnək olmalıdır.

Ədəbiyyat siyahısı

1. Abbasov Ə.M. Kurikulum bələdçi. Bakı: Elm-təhsil, 2019, 320 Səh.
2. Gohrmanov A. Ümumi orta təhsil sahifəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun istirakçılarının üçün təlim materialı. s.11
3. Ümumtəhsil məktəblərinin 6-ci sinifi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə dərslik. Bakı: Altun kitab, 2018, 192 Səh.
4. Ümumtəhsil məktəblərinin 6-ci sinifi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə dərslikin metodik vəsaiti. Bakı: Altun kitab, 2017, 176 Səh.

5. Veysova Z. Fəsil/interaktiv təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi. 156 Səh.

Açar sözlər: sınıf, təkrar, ümumiləşdirici dərs, mətn, tapşırıq.

Key words: class, repetition, generalization lesson, text, task.

Kлючевые слова: класс, повторить, урок обобщения, текст, задача.

Xülasə

"VI sinifdə ümumiləşdirici dərslərin təşkili haqqında"

Məqalədə VI sinifdə Azərbaycan dili dərslərində təşkil olunan ümumiləşdirici dərslərdən bahs olunur. Ümumiləşdirici dərslərin səmərəli təşkilində mühiüm əhəmiyyət daşıyan müasir metod və vəsaitlər araşdırılmışdır. Yeni təhsil konsepsiyasında interaktiv təlimin əhəmiyyətindən və qarşılaşdırığınız yeniliklərdən bahs olunur. Burada müasir dərsin təşkilində əsas rol oynayan mətnlərə xüsusi diqqət yetirilir. VI sinif Azərbaycan dili dərsliy üzrə hər bölmənin sonunda aparılan ümumiləşdirici təkrarlar təhlil olunaraq diqqətəlayiq hallarla yanaşı, həm də problemləri nüansları təpılmış, problemi həll etmək məqsədilə əsaslılar araşdırılmışdır.

Summary

"On the organization of generalization lessons in the VI grade"

The article discusses the generalization lessons organized in the Azerbaijani language classes in the 6th grade. Modern methods and tools that are important for the effective organization of generalization lessons have been explored. The new education concept discusses the importance of interactive learning and the innovations we face. Special attention is paid to the texts that play a key role in the organization of modern lessons. The generalizations made at the end of each section of the 6th grade Azerbaijani language textbook were analyzed and, in addition to noteworthy cases, problematic nuances were found, and methods were used to solve the problem.

Résumé

"Об организации занятий по обобщению в VI классе"

В статье рассматриваются обобщающие уроки, проводимые на уроках азербайджанского языка в 6-м классе. Исследованы современные методы и инструменты, важные для эффективной организации уроков обобщения. В новой концепции образования обсуждается важность интерактивного обучения и инновации, с которыми мы сталкиваемся. Особое внимание уделяется текстам, которые играют ключевую роль в организации современных уроков. Были проанализированы обобщения, сделанные в конце каждого раздела учебника азербайджанского языка для 6-го класса, и, помимо заметных случаев, были выявлены проблемные нюансы и использовались методы решения проблемы.

RƏYYİ: dos. E.Vəliyeva